

KIVDF

Layihənin işləqəməti:
"Azərbaycanın dövlətçilik tarixinin, milli
adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğü"

Xalq şairi Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Azərbaycanın dillər guşşərinin birində-dağlar qoynunda yerləşən Şəki şəhərində anadan olmuşdur.

Bu ilin avqust ayının 16-da, sağ qalsayıdı, böyük şairin 90 yaşı tamam olacaqdı. Lakin amansız ölüm böyük şairi çox sevdiyi xalqın elindən aldı. Artıq altıncı ildir ki, xalq şairi, görkəmli dramaturq, akademik Bəxtiyar Vahabzadə aramızda yoxdur.

Bəxtiyar Vahabzadə həm Xalq şairidir, həm de xalqın şairidir.

Azərbaycan xalqı həqiqətən şair xalqdır. Azərbaycanın şairi də coxdur. Lakin bunların içərisində Bəxtiyar Vahabzadə şeiriyyatının özünəməxsus yeri vardır. Bəxtiyar Vahabzadənin müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri şəksizdir. Lakin bütün bunlara baxmayaraq, şair bu sahədəki xidmətlərinə necə də təvəzükarcasına qiymət verir:

*Bizim sənət dünyasının
Qırıq telli saziyam.
Birca ondan raziyam ki,
Özümdən narziyam.*

Bəli, şair ədəbiyyat sahəsindəki misilsiz, evzədiləməz xidmətlərinə tənqidini yanaşaraq, gör necə da sadəlik nümunəsi göstərir.

Heç kəsden gizli deyildir ki, bəzi yazarlar mətbuatda bir şeiri də çap olunmamış özüne ədəbi təxəllüs seçir. Bəxtiyar Vahabzadənin sadəliyi bir de ondan görünür ki, şairin heç vaxt təxəllüs olmamış, o həmişə öz adı və soyadı ilə çıxış etmişdir.

Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəng olmuşdur. Xalqı, cəmiyyəti düşünürən hər bir məsələ onun şerlerinin başlıca mövzusu olmuşdur. Azərbaycan xalqının tarihində zaman-zaman baş vermiş faciələrin əsasını qoymuş, Azərbaycanın ikiyə parçalanmasına təsdiqləyən Gülüstan müqaviləsinə həsr olunmuş "Gülüstan" poemasında şair belə deyir:

*İpək yaylığı ilə o, asta-asta
Silib eyniyini gözünə taxdi.
Əylib yavaşça masanın üstə,
Bir möhürə baxdi, bir qola baxdi.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümşəyərək.
Bir qələm əşrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sıvı ucuya bu lələk qələm,
Dəldi sinəsi Azərbaycanın.*

* * *

*Qoyulan şərtlərə raziyi deyə,
Tərəflər qol çəkdi müqaviləyə
Tərəflər kim id?*

*Hər ikisi yad!
Yadları edəcək bu xalqa imdad?!*

Ötən əsrin ortalarında, kommunist rejimin kəsə-kəs vaxtında bu mövzuda, bu ruhda poemani mətbuatda çap etdirmək sənətkar dan böyük cəsaret tələb edirdi. O zaman gənc olan Bəxtiyar Vahabzadə həyatının, aile üzvlərinin, yaxınlarının böyük təhlükə qarşısında qalacağında ehtiyat etməyərək, "Gülüstan" poemasını keçmiş Nuxa şəhər (indiki Şəki şəhər-LA.) Partiya Komitesinin organı olan "Nuxa fəhləsi" qəzeti ndə dərc etdirir və bu poema böyük ictimai əks-sədaya səbəb olur.

Doğrudur, həmin vaxt Dövlət Təhlükəsizliyi organları duyuq düşərək həmin qəzetiň nüsxələrinin böyük əksəriyyətini rayon məbəsində yığındırmaya nail olur. Lakin qəzeti həmin nömrəsinin çox az hissəsi redaksiya əməkdaşlarının fədakarlığı nəticəsində oxuculara çatdırılır.

Mənim həmin vaxtlar 11-12 yaşım olardı. Lakin sonralar böyüklerimizin söylədiklərinə görə, Bəxtiyar Vahabzadəni yüksək rütbeli vəzifəli şəxs poemanın nəşri ilə bağlı səhətə çağırır. Həmin vəzifəli şəxs şairi qəbul edərək deyir:

- Şair, xeyir ola, son vaxtlar "podbolni" (gizli poemə-i.A.) çap etdirirsən?

Sairin cavabı çox sərt olur:

TÜRK DÜNYASININ FƏLSƏFI ŞAIİRİ

- Mən bilmirəm, "Nuxa fəhləsi" qəzeti ne vaxtdan "podbolni qəzet" olub?

Həmin vaxt şairi böyük çək-çevire salırlar. "Nuxa fəhləsi" qəzeti redaktoru, 1941-1945-ci illərin Böyük Vətən müharibəsi əlili olan Məhəyəddin Abbasov da ciddi partiya cəzasına məruz qalır. Lakin şairin özünün sonrakı müsahibələrində aydın olur ki, o zamanlar gözəgörünməz bir qüvvə onu bu bələdan xilas edir. Sonradan məlum olur ki, bu qüvvə ümummilli lider Heydər Əliyev idi.

Yaxşı yadimdadır, 1991-ci ilin evvəllerində keçmiş SSRİ-nin saxlanılması üçün keçmiş Azərbaycan SSR-de referendum keçirildi. Lakin həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində ümummilli lider Heydər Əliyev işleyirdi və Naxçıvan Muxtar Respublikasında referendum keçirilməmişdi. Bundan sonra ümummilli lider Heydər Əliyev keçmiş Azərbaycan SSR Ali Sovetin sessiyasında bir deputat kimi çıxış edərək deputatların böyük əksəriyəti onun əleyhinə çıxış etdilər.

Zaldaki deputatların böyük əksəriyəti rəyonların partiya komitələrinin birinci katibləri, vaxtılı ümummilli lider tərəfindən vəzifəyə getirilmiş, başqa sözə, onun cərək verdiyi vəzifəli şəxslər idi. Həmin şəxslərin bir çoxu zaldada ayaqlarını yera döyür, Heydər Əliyevin çıxışına mane olurdular. Həmin vaxt zaldada olan Bəxtiyar Vahabzadə ümummilli lider Heydər Əliyevi müdafiə etdi, üzüdönük adamlara etirazını bildirdi. Hətta o, taxta xitabə kürsüsünü də şahid göstərərək dedi: "Vaxt var idi bu kişini tərifləyirdiniz, böyük əksəriyətiniz onun vaxtında yüksək vəzifələrə tayin edilmişsiniz. İndi onun əleyhinə çıxış edirsiniz".

Bəxtiyar Vahabzadə yaradıcılığının palitrası çoxşaxəli və rəngarəngdir. Onun bütün yaradıcılığı üçün fəlsəfi xətt xüsusi xarakterikdir. Bəxtiyar Vahabzadə yaradıcılığında vətəndaş mövzusunun xüsusi yeri vardır. Təsadüfi deyil ki, o, "Vətəndaş" şeirində göstərir:

*Vətəndaş!
Nə gözəl səslənir bu söz.
Yəni - bir Vətənin övladıyiq biz.
Anamın eynidir,
Qardaşq demək.*

*Mən sənə arxayam,
Sən mənə kömək.*

Böyük şair "Yaşaya-yaşaya yaşamayan var" şeirində göstərir:

*Sən bütün sulardan qupquru çıxdın
Düzəlir ən çətin işin bir anda.
Kim deyə bilər ki, bir yol karxan,
Məger danişdin ki, karixasan da
Susmaqdır ən böyük silahın sənin
Olmadı heç zaman "günahın" sənin.*

Xalqın birlili məsəlesi həmişə Bəxtiyar Vahabzadə yaradıcılığında özünü bürüze vermiş və o, xalqı həmişə birləyə çağırmışdır.


Böyük şair öz yaradıcılığında ana dilinin saflığının qorunmasına, bu dilin müqəddəsliyinə və təbliğine xüsusi yer ayrılmışdır. Təsadüfi deyildir ki, Bəxtiyar Vahabzadə "Ana dil" şeirində göstərir:

*Dil açanda ilk dəfə "ana" söyləyirdik biz,
"Ana dil" adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız layları anamız öz südüyə
İçirir ruhumuza bu dildə gilə-gilə.*

*Bu dil - bizim ruhumuz, eşqımız, canımızdır,
Bu dil - bir-birimizə əhd-i-peymanımızdır.
Bu dil - tanıtımız bizə bu dünyada hər şeyi,
Bu dil - əcdadımızın bizə miras verdiyi
Qiyməti xəzinədir onu gözərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək*

Böyük şair öz ana dilində danışmayanları, ana dilində danışmayı özlinə ar bilənləri də həmişə kəskin tənqid etmişdir. O, həmin şeirində daha sonra göstərir:

*Ey öz doğma dilində danışmağı ar bilən,
fasonlu ədabazlar,
Qəlbiniz oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi sizlərə qənim olsun.*



Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti da zəngin və təqdirəlayıq olmuşdur. Ona görə de onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin deputati seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən təlyükli hadisələrə münasibətdə esl vətənpərvər ziyan mövqeyi nümayiş etdirmişdir.

Bəxtiyar Vahabzadənin ədəbi-əlmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sira orden və medallara, o, cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olan "İstiqlal" ordeninə layiq görülmüşdür.

Şairin yaradıcılığı keçmiş Sovetlər məkanında da layiqincə qiymətləndirilmişdi. O, keçmiş SSRİ-nin Dövlət mükafatına da layiq görülmüşdü. Onun yaradıcılığı Türkiyədə də, həmçinin türkidlili ölkələrin hamisində sevilir və yüksək qiymətləndirilir.

Mən deyərdim ki, şairin ölümü ilə böyük türk dünəsinin fəlsəfi şeirinə bel sütunu qırıldı. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünəsinin böyük, sevimli və əbədiyyəşar şairidir. Bəxtiyar Vahabzadənin türkülüyü onun aşağıdakı misralarından daha aydın görünür:

*Mən ilk qaynağımdan türk oğlu
türkəm!*

*Sübütür, dəlildir ağlin qibləsi,
Dayışa bilərsən adımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
"Türkəm" gerçəyini piçıldayacaq.*

Ölməz şair öz yaradıcılığında fiziki ölümle mənəvi ölümü həmişə fərqləndirməyə çalışmış və fiziki ölümü deyil, mənəvi ölümü fəciə saymışdır. O, bu fikri aşağıdakı misralarda daha poetik və fəlsəfi mənada daha dəqiq işlətmışdır:

*Ölüm belə qəm deyil, bu hayatı duyanı,
Mən bu ağ saçlarımla öyüñürəm, ay ana!
Qara, şəvə saçları tabiet vermiş mənə,
Mən güvənə bilmərəm onun bu töhfəsinə,
Zəhməti, hayatımlın ilk bazəyi sanmışam,
Ağ saçları hayatıda mən özüm qazanmışam.*

Bəxtiyar Vahabzadə öz yaradıcılığında qədim xalq sənətini, o cümlədən, Azərbaycanın qədim mədəniyyət incilərindən olan müğamlarımızı yüksək qiymətləndirmişdir. Təsadüfi deyildir ki, şair "Mugam" şeirində belə deyir:

*Dəfin edin siz məni Zabul segahın mayesinə,
Deyirəm, bəlkə, məni bir gün oyandırı muğam.*

*Cox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox məlləbi ahəstə qandırı muğam.*

Adətən, böyük sənətkarlar haqqında çıxış etmək yüksək səviyyəli mütəxəssislərin işidir. Lakin şaire olan böyük el məhəbbətinə görə bu haqda danışmaq və yazmaq hər bir ziyanlı mənəvi borcu ve şəref işi hesab olunur.

Təbii ki, bir məqalədə, özü de mütəxəssis olmayan şəxs tərəfindən Bəxtiyar Vahabzadənin coxçəhatli yaradıcılığının bütün səciyyəvi cəhətlərini əhatə etmək mümkün deyil. Mən bunu qarşıma məqsəd kimi də qoymamışam. Bu yazı sadəcə, Bəxtiyar Vahabzadə yaradıcılığına olan oxucu məhəbbətinin təzahüründür.

Allah ona qəni-qəni rəhmət eləsin.

*İlham Abbasov,
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının
baş müəllimi - hüquq üzrə fəlsəfe doktoru
Baş ədliyyə müşaviri*

*Azərbaycan Respublikası Prezidenti
yanında Kütüvə İnfomasiya
Vasitələrinin İnkışafına Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.*